

4

2022

ISSN-0207-4710

GÖYERCİN



RAFIQ YUSIFOĞLU

QUBADLI DAN GƏTİRİLƏN BİR OVUC TORPAQ

Bitdilice yanında mürgüleyen Civirdəyi dümsüklədi:

-Bəsdir bu qədər yatdın. Dur bir az söhbət eləyək.

-Sən də vaxt tapdin da söhbət eləməyə. Gecənin bu vaxtı nə söhbət?

-Nağılıçı baba ilə Amerikaya getdiyimiz yadindadı?

-Hə, nə olsun ki.

-Məsələ bundadı ki, Nağılıçı baba indi də illərdən bəri üzünə həsrət qaldığı Qubadlıya gedir.

-Nə bildin?

-Axşam telefonla danışanda eşitdim. Ona dedilər ki, hazırlaş, şübhətən yola çıxırıq.

-Urra! Nə gözəl. Bəlkə biz də onunla gedək?

-Necə? Axi ora hər adamı buraxmırlar. Ancaq adı siyahıya düşənləri aparacaqlar.

-Ay sağ olmuş, Bitdilicəyə, Civirdəyə nə siyahı, nə buraxılış vesiqəsi?

-Keçən dəfə Amerikaya necə getmişdik, indi də elə gedərik. Girərik babanın kompüterinin içində.

-Yox, bu mümkün deyil. Çünkü bu dəfə baba özü ilə kompüter aparmayacaq.

-Onda əl çantasının içində girib gizlənərik.

-Hə, bu yaxşı fikirdi. Heç mənim aqlıma gəlməmişdi. Tez elə, baba yuxudan durmamış qaçıb çantanın içində gizlənək.

-Heç baba yatıb ki, yuxudan da dura? Bir də babanın o qədər çantası var ki, birdən biz içində gizləndiyimiz çantanı aparmadı özüyle?

-Yox, onun hansı çantanı aparacağını bilirəm. Axşamdan içində kağız, qələm qoyanda görmüşəm.

-Bu qapının ağızına qoyulan çantadı bəlkə?

-Hə, tez elə. Baba el-üzünü yuyana, çay içənəcən girib onun içində gizlənək.

Onlar cəld çantanın içində girdilər.

Baba bir fincan çay içib evdəkilərlə sahollaşdı. Sonra çantanı götürüb həyətə düşdü. Qapıda onu maşın gözləyirdi...

Dörd mikroavtobus bir-birinin ardınca üzü Qubadlıya sarı şütüyürdü. Hər avtobusda 7 adam var idi. Onlar elə bil toya gedirdilər. Deyib-gülür, zarafatlaşır, "bu günə min şükür", - deyirdilər.

QUBADLI

"Az getdilər, üz getdilər, dərə-təpə, düz getdilər", axır ki, gəlib "Qarabağ" mehmanxanasının qarşısında dayandılar. Yolcular bir gecə burda qaldılar. Sübh tezdən yenə maşılzlara minib yollarına davam elədilər.

Yol boyu bir şəhərə, bir kəndə rast gəlməmələri Bitdilice ilə Civirdəyi lap təəccübəndirdi. Ancaq evlərin xarabaliqları qalmışdı. Dostlar danışanların söhbətindən başa düşdülər ki, evlərin hamısı düşmənər tərəfindən dağdırıldı, nənki tikinti materialları, hətta qəbir daşları da sökülüb aparılıb. Yolboyu minaxtaranlar işləyir, ərazini təmizləməyə çalışırdılar...

Axır ki, bir abad əraziyə rast gəldilər. Söhbətdən başa düşdülər ki, Ağalı kəndinin xarabaliqları yerində gözəl bir qəsəbə salınır. Özü də adına "Ağillı kənd" deyirlər buranın. Qaçqınların ilk məskunlaşacağı yerin bura olacağını da öyrendilər gözə görünməz dostlar. Piçilti ilə dedilər ki, belə gözəl, müasir qəsəbədə kim yaşamaz ki...

Nece oldusa Bitdilice ilə Civirdəyi yuxu tutdu. Onlar adamların həyəcanla dedikləri "Min şükür" sözünü eşidib ayıldıldalar. Danışqlardan başa düşdülər ki, bura Qubadlı rayonunun ərazisidir. Xanlıq körpüsündən keçəndə baba telefonunu çıxarıb illərdən bəri üzünə həsrət qaldığı Həkeri çayının videosunu çekməyə başladı. Çay elə gözəl idi ki... Dupdur su günəşin şəfəqləri altında bərəq vururdu... Babanın da sıfəti nurlanmışdı elə bil...

Maşın Həkeri ilə Bərgüşədin arasındaki dağın üstüne qalxanda baba həyəcanlandı. Yanındakılara dedi ki, baxın, indi gözünüzün qarşısında dünyyanın en gözəl mənzərələrindən biri canlanacaq. Bura Bərgüşədin axlığı vadidir.

Doğrudan da, mənzərələr o qədər gözəl idi ki, uçurdulub dağdırılmış, viranə qoyulmuş kəndlərin ağrısını belə unutdururdu... Ancaq çay 30 ilə yaxın bir müddətə yaranmış meşənin, ağacların, otların, şax-səvəlin içində görünməz olmuşdu. Təbiət uçurdulub xarabaya döndərilmiş kəndlərin yaralarını yaşıl bir tənziflə sarımıdı elə bil...

Axır ki, maşınlar dayandı. Adamlar həyəcanla yere düşdülər. Elə bil doğma ayaqların altında sevinirdi yaralı torpaq. Ziyarətçilər yuvası dağdırılmış quşlar kimi nə edəcəklərini, hara gedəcəklərini bilmirdilər. Öz evlərinin yerini tapmaq qətiyyən asan məsələ deyildi...

Elə bu vaxt Ali Baş Komandan gəlib çıxdı. Hami ilə bir-bir əl verib görüşdü. Dedi ki, hamınızi bu tarixi gün münasibətli təbrik eleyirəm. Bu gün Qubadlının işğaldən azad olunmasının düz bir ili tamam olur. İndi Qubadlıda siz mənim qonağımızınız, şəhər abadlaşanda isə mən sizin qonağınız olacam... Burada əvvəlkindən də gözəl bir şəhər salacaq. Qubadlı Şərqi Zəngəzurun en gözəl, en abad, en müasir şəhərlərindən birinə çevriləcək.

Sonra adamlar Ali Baş Komandanla birlikdə şəhərin dağdırılmış küçələrində gəzdilər, söhbət elədilər. Yerində bir daşı belə qalmayan məktəbin yanından keçib, körpüsü dağdırılmış Bərgüşəd çayının yanına gedildi. Çay elə bil sevincdən kükrəyib daşırdı. Adamlar da sevinirdilər...

Nağılıçı babanın əyilib yerdən bir ovuc torpaq götürdüyü Bitdilicənin gözündə yayınmadı. Piçilti ilə Civirdək dən soruşdu ki, gördün babanın torpaq götürdüyünü?

-Yox, başa düşmürəm, torpaq babanın nəyinə lazımdı ki?

-Eh, indi bu gözəlliklər diyarında Vətən torpağından qiymətli nə var ki! Yəqin Nağılıçı baba buna görə torpaq götürür...

Onların dediyində həqiqət var idi. Ancaq Bitdilice ilə Civirdək nə bilədilər ki, baba bu torpağı nə üçün götürüb? O, bu torpağı el-obasından, ev-eşiyindən ayrı düşən, yurd həsrəti ilə dünyasını dəyişən anasının nigaran, gözləri yol çəkən qəbrinin üstünə səpmək üçün aparırdı...